

1918-ci İL LƏNKƏRAN FACİƏSİ

Neçə iller keçsə də, o qanlı-qadali günlər unudulmayıb, yaddan çıxmayıb.

Bura Qala həbsxanasıdır. Ötən əsrlərin yadigarına baxdıqca, heyrətimizi gizlədə bilmirik. İlərin siğal çəkdiyi qırmızı kərpiclərin arasından həyat eşqi ilə boyylanın otlar, yaşıl kollar da mərmi, gülə izlərini gizlədə bilməyib. Xəzərin bir neçə addimlığında, "Qala"nın mərkəzində isə Lənkəran mayakı boylanır. Bir vaxtlar gözətçi məntəqəsi kimi fəaliyyət göstərən bu bina indi gəmilerin, qayıqların yol belədçisinə çevrilib. Amma vaxtı ilə burada "Qala" həbsxanasına dək yeraltı yol varmış. Həmin yolla iki nəfər sərbəst hərəkət edə bilmiş. Yeraltı yol sonralar su ilə dolduğundan indi ora girmək mümkün deyil.

Səhərdən tarixin canlı şahidi olan yerləri gəzirik. Gəzdikcə də xəyal bizi yaxın keçmişə aparır.

Bizdən bir az aralıda qədim Sütəmurдов kəndi yerləşir.

Erməni havadarları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on üç günahsız Sütəmurдов ağsaqqalının qəbri Astaraya uzanan yoluñ sağında, qədim qəbiristanlıqdadır.

Oxucularımıza şahidlərin ayrı-ayrı illerdə söylənən xatirələrini təqdim edirik.

1917-ci il oktyabr çevrilişindən sonra Rusiya imperiyasının tərkibində olan milli ucqarlıarda da hərc-mərclik başlanmışdı. Bu işi Qafqazda ermənilər və onların havadarları həyata keçiridilər. Ermənipərest Şivkunovun quldur dəstəsi bu illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində meydan oxuyurdu. Mir Əhməd xanın evini ələ keçirən Şivkunov oranı özünə qərarğah etmiş, ətrafına Çepayev, Samsonov kimi ermənipərest, qəddar adamları yığmışdı.

Dövrünün tanınmış şəxsiyyətlərindən olan Mirmurtuza Talışının şəxsi arxivində 1918-ci ilə əreb əlifbasi ilə çıxmış bir qəzet də vardi. Qəzet dövrünün tanınmış ziyanlarından olmuş Mirmurtuza Talışlıya atası Hacı Mirmustafa axundan yadigar qalmışdı. Qəzet ermənilərin Qars şəhərində töredikləri qanlı faciəyə həsr edilib.

Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi, pedaqoji məktəbin ilk direktoru olmuş Teymur Şahverdiyev danışardı:

—1918-ci ilin mart ayı idı. "Kolaz"da Sütəmurdova gedirdim. Körpü hələ çəkilməmişdi. Su qırmızıya çalındı. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardi. Papaqlarından müəyyən etdim ki, öldürülənlər dağ adamlarıdır. Çünkü belə papaqlardan dağ tərəfində yaşayanlar qoyardılar. Axund qərar çıxardı ki, onları təyəmmümlə basdırıq.

O illerin canlı şahidi "Lenin" ordenli müəllim Əbülfəsəm Qasımov belə bir əhvalat danışdı:

—Heyva gül açan vaxtları idi. Şivkunovun quldur dəstəsi erməni daşnakları ile birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi para-xoddan şəhər top atəşinə tutulmuşdu. Lənkəran ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbələyi Nurulla və Hacı axund dava-qırğını görüb geri qayıtmışdır. Bu vaxt mərmi məscidin bir tərəfini aparır. Abuzər Ağababa oğlu uşağı ilə həlak olmuşdular. Kərbələyi Səfərəli Cabbar oğlunu buğda və düyü tayaları üstündə vurmüşdular. O, qışqırıb deyirmiş ki, məni öldürməyin, nə istəyirsinizsə, verim. Kərbələyi Səfərəlinin yalvarışlarına əhəmiyyət verməyib evini də yandırmışdır. Köməyinə gələn Kərbələyi Güleliyə də aman verilməmiş, amansızcasına qətlə yetirmişdilər. Dərzi Musanın evinin ətrafında 8 nəfəri gülə ilə vurmüşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samavarı adamların belinə bağlayır, yəriməyə məcbur edirdilər. İki gün ərzində Gərmətükdə 7 nəfər öldürülmüşdü.

Mirzə Nüsret Molla Heydər oğlu Əsədullayev nəqəl edib danışardı:

—Erməni daşnakları Rusyanın Xəzər do-nanmasındaki qüvvələrini də qırğına cəlb etmişdilər. Kəndimiz və digər yaşayış məntəqələri dəniz tərəfindən "Aleksandr Jander" deyilən gəmidən top atəşinə tutulmuşdu. Ağsaqqallar Hacı Ağabalaya deyirler ki, rus dilini bilirsən, get onlara danışq apar, gör nə istəyirlər.

Hacı Ağabalala ağ parçanı qaldırır, ona toxun-murlar, qayıq göndərib onu gəmiyə gətirirler. Şivkunov da onların arasında olur. Hacı Ağabalala gelişinin məqsədini açıqlayıb deyir ki, məni ağsaqqallar göndəriblər. Soruşur ki, düşməniniz kimdir, tutub size verək, camaati isə qırğına vermeyin. Onlardan biri qayıdır deyir ki, camaatın hamısı bizim ümumi düşmənimizdir.

Tarix müəllimi Əlibala Nurullayev yazır ki, denikinci rus və erməni əsgərləri kənddə axtarış apararkən Lələyev Balağa İsmayıllı oğlunun evində gizlənmiş 7 nəfər cavani yerində gül-lələyir, onun həyat yoldaşı ərinə tərəf qaçarkən denikincilər qadını da vəhşicəsinə öldürürər.

Jurnalist Hacı Mehman Fərzullayev babası Ayazın dediklərinə əsaslanaraq danışır ki, həmin günlərdə Kərgəlan kəndində 70 kişini çay qıraqında gülələmişlər. Müəllim-tədqiqatçı Şaban Şəfiyev "Tarixlə üz-üzə" kitabında yazır: "Elə həmin günlərdə Əliyevlərin məhelləsində, həyətdə gözəl bir gəlinin gəzdiyini görən rus əsgəri həyətə hücum çəkir. Gəlin qaçıb qayına-tasına xəbər verir. Qayınata gəlini tez xalçaya büküb evin künçünə soykəyir. Əsgər gəlinin hərəya qaçıdığını soruşanda o, "bilmirəm" deyə cavab verir. Əsgərlər kişini təfəngin qundağı ilə vurub öldürürər. Bu kişi hazırda kənddə ya-

yan Əliyevlərin babası olub, gəlin isə 1970-ci ilə kimi ömür sürmüş Səriyyə nənə idi".

Həmin illərdə Girdəni kəndinin yaxınlığında Ləkər köpüsündə qanlı döyüslər getmişdir.

Vilvan kəndində yaşayan Əmənulla Əzimov danışardı:

—1918-ci il mart-aprel ayları idi. Kəndimizə bir dəstə atlı gəlib cavanları bir yerə yiğdi. Onlar rus və başa düşmədiyimiz dildə danışıldilar. Şivkunov ilk dəfə onda gördüm. Dəstə bizi ba-

şına yiğib Ləkər köpüsündək müşayiət etdi. Ali Əzimov, Mikayıllı Quliyev, Davud Rəhimov, Mahmud Şərifov və başqaları da bizimlə idilər. Hərəmizə bir təfəng verib dedilər ki, səngər qaz-

zin, vuruşacaqsınız. Biz düşmənin kimlər olduğunu bilmirdik, amma itaət edərək səngər qaz-dıq. Bize gülə verməmişdilər. Deyirdilər ki, pat-

ronu "düşmən" yaxınlaşanda verərik. Qaranlıq

düşərkən özümüzü Ləj meşəliyinə tərəf verdik, oradan özümüzü kəndə çatdırıldıq. Bundan qə-

zəblənən Şivkunovçular Girdəni, Veravul və Vil-

van kəndlərini top atəşinə tutdular. Təkcə Vil-

van kəndində 10-a yaxın ev yandi, ölenlər de-

vardı. Adamlar Osaküçə meşəliyinə çəkildiyin-

dən tələfat çox olmadı. Top atəsi Rəhim kişinin

ləmini uçurtmuş, beşikdə olan körpəni beşikqa-

rışiq həyətə tullamışdı, amma təsadüfən uşağı

heç nə olmamışdı. Atışma sakitləşəndə Şivku-

nov öz quldur dəstəsi ilə yenidən kəndə gəldi,

tüfəngləri istəyirdi. Ağsaqqalların təkidi ilə silah-

ları qaytardıq. Gülləmiz olsaydı, quldurlarla dö-

yüşərdik, amma o vaxtlar gülə tapmaq çətin

məsələ idi. Şivkunovun əmrinə itaət etmədiyi-

misez gərə bizi ağaca sariyb oldurmək isteyirdi-

lər. Amma təsadüfən kəndimizə gelən qaçaqlar

onlara döyüşə girdilər. Nəticədə Şivkunovun

dəstəsi geri qaçmaq məcburiyyətində qaldı.

Yaşlı adamlar danışırlar ki, Ləkər köpüsündə 20 nəfər öldürülmüş, Girdəni kəndində 10 ev yandırılmışdır.

Şivkunov el arasında hörməti, nüfuzu olanları aradan götürməkdən sanki həzz alırdı. İstəfa-da olan qvardiya polkovnikı Mirməhəmmədrəza xan (Miri bəy) Mırfərəculla bəy oğlu Talişxanovi təkəcə Veravul kəndində deyil, ətraf yaşayış məntəqələrində də yaxşı tanıydırlar. Təqaüddən müəllim Vaqif Cavadov nənəsi Miri bəyin qızı Mirsəref xanımın dediklərinə əsaslanaraq belə bir əhvalat danışdı:

—Yay günü həyətimizə bir əsgər girir. Həyə-canlı idi, ağamı—Miri bəyi soruşdu. Ağama dedi ki, Şivkunov səni öldürəcək. Ağam kənizi göndərib Mirmusa xanı çağırtdıraq dedi:

—Uşaqları da götür Amburə meşəsində (də-mirağac meşəsi—M.T., E.Ə.) gizlən, Şivkuno-vun əsgərləri meşəyə girməyə ehtiyat edəcək-lər.

Mirmusa xan etiraz etdi.

Danışılar ki, yaraqlı-yasaqlı bir dəstə atlı hə-yət qapısında görünəndə Miri bəy "Quran" oxu-yurmuş. Gülə səsindən, alov tüstüsündən bilir-ler ki, Şivkunov quldur dəstəsi kəndə girib.

Miri bəy son nəfəsinədək Şivkunovu sülhə, ədalətə, Allahın qəzəbindən qorxmağa çağırıb-mış. Şivkunov isə Miri bəyin sözlərini qulaqardı-na vuraraq, onu amansızcasına qətlə yetirmiş-di.

Başından dəyən güləldən Miri bəy otağın or-tasında "Quran" üstüne yixilmişdi. Alnında qılınc yarası da vardi. Sonra onu sürüyə-sürüyə hə-yətən ortasına çəkmişdilər.

Yaşlı adamların dediyinə görə, kəndin yuxarı-baş və qarağac məhəlləsində 20-dək ev yandırılmış, 17 nəfər faciənin qurbanı olmuş, neçə-neçə ev talan edilmişdir.

Denikinci rus və erməni əsgərlərinin qərar-gahı qəzanın Şixəkəran kəndində, Sadiq Əvəz oğlunun evində yerləşirdi. Şahmirzə Cəfərov o illərin canlı şahididir.

—Rus denikinci əsgərlərindən ikisi kəşfiyyata çıxmışdı. Qaçaqlar onlardan birini öldürmiş, birini isə yaralamışdır. Bundan qəzəblənən denikinci rus və erməni əsgərləri kəndimizə hü-cum çəkerək talançılığa başladılar. Çoxumuz Mamusta ilə Xolmili arasındaki meşəyə çəkil-dik. Atam Bəhrəm Cəfər oğlu da bu faciənin qurbanı oldu. Onun qulağını kəsib, gözünü çı-xardıqdan sonra yandırmışdır. Kəndin tarixinə yaxşı beləd olan və dünyaya bu kənddə göz açmış mühərabə veteranı, ilk ali təhsilli müəllim Şükür Şükürov söhbətə qarışaraq ürək ağrısı ilə diedi:

—Bir dəfə hadisəni o illərin canlı şahidi Ca-vahirin dilindən eşitmək istədim. Cavahiri ağla-maq tutdu. Sən demə, silahlı əsgərlər kənddə axtarış apararkən Qurbanovların evinin yanında Cavahiri yaxalayırlar. Nəhmətin oğlanları Məmmədhəsən, Məmmədhüseyn, həmçinin Bəhrəm Cəfərov, Mənsim Əliyev, İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir neçə nəfər qızın kö-məyinə gəlir və onu qaçırdırlar. Cavahir xəndək içi ilə kəndin şərq tərəfinə—Qoçasələ meşəliyinə tərəf qaçır. Denikinci rus və erməni əsgərləri tutduqları cavanları Paşa Mikayıllı oğlunun dərz-çəltik komasına salaraq onları yandırırlar. İtaətsizliyə görə Əbülhəsən Əkbər oğlu Hüm-mətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə evinə gələrkən onu ləminin yanında qanına qəltan etmişdilər.

Tədqiqatçılar yazırlar ki, 1918-ci ilin mart ayında Lənkəran qəzasında 40-a yaxın kənd yandırılıb, yüzlərlə günahsız adam öldürüllüb, neçə-neçə ev yandırılıb, talan edilib, iqtisadi-yata görünməmiş ziyan vurulub.

Öğər türk sərkərdəsi Camal Paşanın dəstəsi olmasaydı, kim bilir, bu qırğın nə vaxtadək davam edəcəkdi. Qəzanın dağlıq-meşə hissəsi ile Astaraya gələn türk sərkərdəsi Camal Paşa silahsız camaatın köməyinə qalxdı. Onun qərar-gahı Lənkəran şəhərinin 4 kilometrliyində olan Gərmətük kəndində, Güləli Cabbar oğlunun evində yerləşirdi.

Tarixdən məlumdur ki, 1917-1920-ci illərdə Lənkəran qəzasında icimai-siyasi vəziyyət da-ha da gərginləşmiş, tez-tez hakimiyyət dəyişik-lilikləri baş vermişdir. 1918-ci il aprel ayının 19-da Lənkəranda hakimiyyəti ələ keçirən bolşeviklər denikincilərin təzyiqinə davam getirməmiş, həmin ilin avqust ayında məglub olmuşlar. Denikincilərin hakimiyyətdə olduğu 9 ay ərzində Lənkəranda görünməmiş talanlar, qırğınlardır.

Bəhs olunan dövrədə ingilislərin dayağı, mil-liyyətcə erməni olan polkovnik Avetisov və Ma-karovun qoşun hissələri Lənkəranda meydana oxuyurdular. Onlar general Tomsonun sədaqəlli adamları idilər. Tarix elmləri doktoru Firudin Əsədov Makarovun 5 min nəfərlik birleşmiş qo-şunla 1918-ci ilin dekabrında Lənkərana daxil olmasına bildirir. Onların vəhşiliyindən cana gelmiş camaat dövrün tanınmış ziyanlarından olan Teymur bəy Bayraməlibəyovu türk qoşunları baş komandanı Nuru Paşanın yanına göndərir. Lənkəran ziyanları Nuru Paşaya göndərdikləri məktubda yazılırlar: "Avetisov Lənkəranda ermənilərdən ibarət tərəfdarlar toplamışdır. O, 1919-cu il fevralın 1-də lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu oğlunun evinə quldur ki-mi basqın etmiş, evdəki qiymətli şeyləri apar-mışdır. Belə biabırılıqla türk oğlu, müsəlman döze bilməz. Xahiş edirik köməklik göstəri-niz".

Hətta qadınlar da erməni daşnakları ilə mü-barizə aparmış, hünərdə kişilərdən geri qalma-mışlar. Rayonun Tükəvilə kəndindən Vəsmi-cahan Məmmədova, Veravul kəndindən Səkinə xanım at çapmış, təfəng oynatmış, yaşıdlıqları kəndi qaçaq-quldurlardan qorumuşlar. Tükəvile kəndindəki özünümüdafiə dəstələrindən birine Vəsmicahan Məmmədova rehbərlik etmişdir.

S